

TƏLƏBƏLƏRİN NƏZƏRİNƏ!

Lənkəran Dövlət Universitetində 2020/2021-ci tədris ilinin Yaz imtahan sessiyasının təşkili və keçirilməsi haqqında qaydalar LDU rektorunun müvafiq əmri ilə təsdiqləndi.

Əmrə əsasən:

2020/2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası 02.06.2021-ci il tarixindən 02.07.2021-ci il tarixinədək distant (məsafədən) formada və qüvvədə olan normativ sənədlər əsasında təşkil ediləcəkdir.

Elmi Şuranın 23.02.2021-ci il tarixli 06 sayılı iclasında qəbul olunmuş qərara əsasən hər tədris qrupunda bir ixtisas fənni üzrə imtahan distant (məsafədən) olmaqla şifahi şəkildə, digər fənlər üzrə isə distant (məsafədən) olmaqla yazılı şəkildə keçiriləcəkdir.

Yazılı imtahanda fənn üzrə elektron biletdə olan sualların cavablandırması və həmin cavabları elektron formada şəxsi kabinetinə yerləşdirməsi üçün hər bir tələbəyə 2 saat 30 dəqiqə vaxt veriləcəkdir. Tələbələr verilmiş vaxt (2 saat 30 dəqiqə) müddətində sualları cavablandırdıqdan sonra həmin cavabları elektron formada şəxsi kabinetlərinə yerləşdirməlidirlər.

Tələbələr əvvəlcədən şəxsi kabinetini vasitəsilə qeydiyyatdan keçməklə fənlər üzrə təyin olunmuş vaxtda imtahanda iştirak etməlidirlər.

Şifahi imtahanda fənn üzrə elektron biletdə olan sualların cavablandırmasına hazırlaşması üçün hər bir tələbəyə ən azı 15 dəqiqə vaxtın verilməsi nəzərdə tutulur.

İmtahan sessiyasında tələbələrin biliyi (şifahi və ya yazılı şəkildə) fənn müəllimləri, eləcə də, zərurət yarandıqda digər mütəxəssis müəllimlər tərəfindən müvafiq Əsasnamələrə uyğun olaraq qiymətləndiriləcəkdir.

Fənlər üzrə imtahanın nəticəsi (aralıq qiymətləndirmə) maksimum 50 balla (hər imtahan sualı maksimum 10 bal olmaqla) qiymətləndiriləcəkdir.

Şifahi imtahanların obyektiv və şəffaf keçirilməsi məqsədilə onların gedişinə nəzarətin təmin edilməsi üçün fakültələr üzrə xüsusi komissiyalar yaradılmışdır.

İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq və digər müvafiq tədbirləri həyata keçirmək məqsədi ilə Operativ Qərargah yaradılmışdır.

Operativ qərargahın telefon nömrələri aşağıdakı kimi müəyyənləşdirilmişdir:

25-5-27-86, 25-5-24-17.

Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların və şikayətlərin mövcud qaydada araşdırılması və müvafiq qərarların qəbul edilməsi məqsədi ilə Universitet üzrə Apellyasiya Komissiyası yaradılıb.

Apellyasiya Komissiyası tərəfindən fənn üzrə mütəxəssis müəllimin və müvafiq kafedra müdirinin iştirakı ilə həmin tələbələrin cavablarının təkrar yoxlanılması təmin ediləcəkdir.

Distant (məsafədən) dərslərdə iştirak edib lakin fənn üzrə imtahanda iştirak etməyən tələbə sessiyanın sonunadək iştirak etməməsinin üzürlü səbəbi haqqında məlumat vermədiyi halda bu fənn onun üçün akademik borc hesab ediləcək və əgər tələbə üzürlü səbəbdən iştirak etməyibsə, onun təkrar imtahan verməsi üçün müvafiq Əsasnaməyə uyğun 1 (bir) dəfə şərait yaradılacaqdır.